



# **Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının NİZAMNAMƏSİ**

Baş Assambleyanın 14 dekabr 1950-ci il tarixli  
428 (V) sayılı Qətnaməsi

**BİRLƏŞMİŞ MİLLƏTLƏR  
TƏŞKİLATININ  
QAÇQINLAR ÜZRƏ ALİ  
KOMİSSARLIĞININ (BMTQAK)**

**NİZAMNAMƏSİ**

**Baş Assambleyanın 14 dekabr 1950-ci il tarixli 428 (V) sayılı  
Qətnaməsi**

---

**Birləşmiş Millətlər Təşkilatının  
Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən  
Giriş Qeydi ilə**

**Birləşmiş Millətlər Təşkilatının**  
**Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK)**  
**GİRİŞ QEYDİ**

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 319 (İV) sayılı, 3 dekabr 1949-cu il tarixli Qətnaməsində 1 yanvar 1951-ci ildən etibarən Qaçqınlar üzrə Ali Komissarlıq yaratmaq qərarını qəbul etdi.

Qaçqınlar üzrə Ali Komissarlığın Nizamnaməsi 428 (V) sayılı Qətnaməyə Əlavə olaraq, 14 dekabr 1950-ci ildə Baş Assambleya tərəfindən qəbul olundu. Həmin 4 səhifəlik Qətnamədə Assambleya həm də Dövlətlərə Ali Komissarla onun rəhbərlik etdiyi qurumun qaçqınlarla bağlı səlahiyyətinə aid edilən vəzifələrinin icrası sahəsində əməkdaşlıq etməyə çağırırdı. Nizamnaməyə müvafiq olaraq, Ali Komissarın fəaliyyəti humanitar, sosial və bütünlüklə qeyri-siyasi səciyyə daşıyır.

Ali Komissarın vəzifələri Nizamnamədə və nəticə etibarını ilə Baş Assambleya tərəfindən qəbul olunmuş müxtəlif Qətnamələrdə müəyyən olunub. Baş Assambleya, habelə İqtisadi və Sosial Şura tərəfindən Ali Komissarlıqla bağlı qəbul olunmuş qətnamələr BMT QAK-ın [www.unhcr.org](http://www.unhcr.org) saytında yerləşdirilmişdir.

Ali Komissar hər il Baş Assambleya<sup>1</sup> qarşısında hesabat verir. Nizamnamənin 4-cü bəndinə uyğun olaraq, İqtisadi və Sosial Şura<sup>2</sup> tərəfindən Məsləhət Komitəsi yaradılmış və sonralar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Fondunun İcraçı

---

<sup>1</sup> Baş Assambleyanın 58/153 sayılı, 24 fevral 2004-cü il tarixli Qətnaməsi.

<sup>2</sup> İqtisadi və Sosial Şuranın 393 (XIII)B sayılı, 10 sentyabr 1951-ci il tarixli Qətnaməsi.

Komitəsi<sup>3</sup> kimi yenidən təsis olunmuşdur. Sonuncu 1958-ci ildə Ali Komissarın Programının İcraçı Komitəsi<sup>4</sup> ilə əvəz olunmuşdur.

İcraçı Komitənin üzvləri qaçqın problemlərinin həllinə maraq və sədaqət nümayiş etdirən Dövlətlərdən ən geniş mümkün coğrafi prinsiplərə əsaslanmaqla, İqtisadi və Sosial Şura tərəfindən seçilir. İcraçı Komitə öz səlahiyyəti daxilində, *xüsusi olaraq*, Ali Komissarlığın maddi yardım programını nəzərdən keçirib təsdiqləyir və Ali Komissara onun müraciəti əsasında bu Nizamnamə ilə nəzərdə tutulan vəzifələrinin həyata keçirilməsi sahəsində məsləhətlər verir. İcraçı Komitə ilkin olaraq, 24 dövlətdən ibarət olmuşdur. 2010-cu ilin mayınadək üzvlük Əlcəzair, Argentina, Avstraliya, Avstriya, Banqladeş, Belçika, Benin, Braziliya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, Kot-Divuar, Kipr, Konqo Demokratik Respublikası, Danimarka, Cibuti, Ekvador, Misir, Estoniya, Efiopiya, Finlandiya, Fransa, Almaniya, Qana, Yunanistan, Qvineya, Vatikan Dövləti, Macarıstan, Hindistan, İran İslam Respublikası, İrlandiya, İsrail, İtaliya, Yaponiya, İordaniya, Keniya, Livan, Lesoto, Lüksemburq, Madaqaskar, Meksika, Çernoqoriya, Mərakeş, Mozambik, Namibiya, Niderland, Yeni Zelandiya, Nikaraqua, Nigeriya, Norveç, Pakistan, Filippin, Polşa, Portuqaliya, Koreya Respublikası, Moldova Respublikası, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Sloveniya, Somali, Cənubi Afrika, İspaniya, Sudan, İsveç, İsveçrə, Tailand, keçmiş Yuqoslaviya Respublikası Makedoniya, Tunis, Türkiyə, Uqanda, Böyük Britaniya, Tanzaniya Birləşmiş Respublikası, Amerika Birləşmiş Ştatları,

---

<sup>3</sup> Baş Assambleyanın 832(İX) sayılı, 21 oktyabr 1954-cü il tarixli Qətnaməsinə uyğun olaraq, İqtisadi və Sosial Şuranın 31 mart 1955-ci il tarixli, 565 (XIX) sayılı Qətnaməsi.

<sup>4</sup> Baş Assambleyanın 1166(XII) sayılı, 26 noyabr 1957-ci il tarixli, İqtisadi və Sosial Şuranın 672 (XXV) sayılı, 30 aprel 1958-ci il tarixli qərarı

Venesuela (Venesuela Bolivar Respublikası), Yəmən və Zambiyanı əhatə edən 79 dövlətdən ibarət olmuşdur .

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə ilk Ali Komissarı Niderlanddan olan Gerrit J. van Heuven Qoedhart (1951-1956) olmuşdur. Ondan sonra təyin olunan komissarlar İsveçrədən olan Avqust R.Lindt (1957-1960), Feliks Şnayder (1961-1965), İrandan olan Sabruddin Ağa Xan (1966-1977), Danimarkadan olan Poul Hartlinq (1978-1985), İsveçrədən olan Jan Pyer Hoke (1986-1989); Norveçdən olan Torvald Stoltenberq (yanvar 1990-noyabr 1990), Yaponiyadan olan Sadako Oqata (1991-2000), Niderlanddan olan Ruud Lubbers (2001-2005) və Portuqaliyadan olan Antonio Quterres (2005 ~) adlı şəxslərdir.

BMTQAK-ın mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Ali Komissar dünyanın təxminən 125 ölkəsində nümayəndələr və müxbirlər təyin etmişdir.

Cenevrə, oktyabr 2010

## **BAŞ ASSAMBLEYANIN 428 (V) SAYLI,**

14 dekabr 1950-ci il tarixli qərarı

### **BAŞ ASSAMBLEYA,**

Özünün 319 A (IV) sayılı, 3 dekabr 1949-cu il tarixli qətnaməsini nəzərə alaraq,

1. Hazırki Qətnaməyə, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Nizamnaməsi hesab olunan əlavəni qəbul edir;
2. Hökumətləri Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı ilə onun bu Komissarlıq çərçivəsində qaçqınlarla əlaqəli səlahiyyətinə aid vəzifələrinin icrası zamanı əməkdaşlıq etməyə çağırır, yəni xüsusi olaraq:
  - (a) Qaçqınların himayəsini təmin edən beynəlxalq konvensiyalarda tərəf kimi çıxış edərək və bu konvensiyalar əsasında zəruri həyata keçirmə tədbirlərinin görülməsi;
  - (b) Qaçqınların vəziyyətinin yaxşılaşdırılması və himayə tələb edən rəqəmlərin sayını azaltmaq üçün nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə Ali Komissarın şəxsində xüsusi razılaşmaların imzalanması;
  - (c) Qaçqınların ən ehtiyacları kateqoriyalarda istisna etmədən öz ərazilərinə qəbul edilməsi;
  - (d) Ali Komissara onun qaçqınların könüllü repatriasiyasına yardım məqsədilə etdiyi təşəbbüslərdə dəstək verilməsi;
  - (e) Qaçqınların assimilyasiyasına, xüsusən də onlara vətəndaşlıq verilməsi yolu ilə yardım göstərilməsi;

- (f) Qaçqınların digər milli dövlət orqanları tərəfindən digər qaçqınlarla iş üzrə səlahiyyətli orqanlara normal surətdə təqdim oluna bilən səfər və digər sənədlərlə, xüsusən də onların yenidən məskunlaşmasına kömək edə biləcək sənədlərlə təmin edilməsi;
  - (g) Qaçqınlara onların özlərinə məxsus əşyaları və xüsusən də onların yenidən məskunlaşmaları üçün lazım olan vasitələri keçirməyə icazə verilməsi;
  - (h) Ali Komissarın qaçqınların sayı və vəziyyəti ilə bağlı məlumatla, habelə onlara aid qanun və əsasnamələrlə təmin edilməsi.
3. Hazırki Qətnamənin həyata keçirilməsi sahəsində əməkdaşlığa nail olunması məqsədini nəzərə alaraq, onu edilmiş əlavəsi ilə birlikdə Birləşmiş Millətlər Təşkilatının qeyri-Üzv dövlətlərinə də göndərilməsini Baş Katibdən xahiş edir.

## **FƏSİL I**

### **Ümumi müddəalar**

1. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sərəncamları əsasında fəaliyyət göstərən BMT QAK öz üzərinə hazırki nizamnamənin miqyasına aid edilən qaçqınlara Birləşmiş Millətlər Təşkilatının himayəsi altında beynəlxalq himayənin təmin edilməsi, göstərilən qaçqınların könüllü repatriasiyasının asanlaşdırılması, yaxud onların yeni ölkələrdə assimilyasiyası məqsədilə hökumətlərə və müvafiq hökumətlərin razılığı ilə özəl təşkilatlara yardım göstərmək yolu ilə qaçqınların probleminin yekun həllinə çalışılması üzrə öhdəliklər götürür.

Öz öhdəliklərinin yerinə yetirilməsi zamanı və xüsusən də, çətinliklər yarandığı zaman, məsələn, həmin şəxslərin

beynəlxalq statusu ilə bağlı məsələlər üzrə hər hansı fikir ayrılıqları yarandığı hallarda Ali Komissar, yaradılmış olduğu təqdirdə qaçqınların işi üzrə Məsləhət Komitəsinin rəyini tələb edir.

2. Ali Komissarın fəaliyyəti öz xarakteri etibarlı ilə tam qeyri-siyasidir. O, humanitar və sosial səciyyə daşıyır və bir qayda olaraq, yalnız qaçqınların ayrı-ayrı qrup və kateqoriyalarına aid edilir.

3. Ali Komissar Baş Assambleya, yaxud İqtisadi və Sosial Şura tərəfindən ona verilən rəhbər göstərişlərə əməl edir.

4. Ali Komissarın bu məsələ ilə bağlı rəyi ilə tanış olduqdan sonra İqtisadi və Sosial Şura Təşkilatın üzv dövlətlərindən və qaçqınların problemlərinin həllinə göstərdikləri marağa və bu işə sədaqət nümayiş etdirdiklərinə əsaslanaraq, İqtisadi və Sosial Şura tərəfindən seçilən və Birləşmiş Millətlər Təşkilatına üzv olmayan dövlətlərdən ibarət tərkibdə Qaçqınların işi üzrə Məsləhət Komitəsinin təsis olunması barədə qərar çıxara bilər.

5. Baş Assambleya özünün səkkizinci növbəti sessiyasından gec olmayaraq, İdarənin fəaliyyətinin 31 dekabr 1953-cü ildən sonra davam etdirilib-etdirilməməsi barədə qərar qəbul etmək məqsədilə Qaçqınlar üzrə Ali Komissarlığa aid tədbirləri nəzərdən keçirəcək.

## FƏSİL II

### Ali Komissarın Vəzifələri

6. Ali Komissarın səlahiyyəti aşağıdakılara şamil edilir:

A. (i) 12 may 1926-cı və 30 iyun 1928-ci il tarixli Sazişlərə, 28 oktyabr 1933-cü və 10 fevral 1938-ci il tarixli Konvensiyaya, 14 sentyabr 1939-cu il tarixli Protokola, yaxud da Qaçqınların



İşi üzrə Beynəlxalq Təşkilatın nizamnaməsinə əsasən qaçqınlar kimi nəzərdən keçirilən bütün şəxslərə;

(ii) 1 yanvar 1951-ci ilə qədər baş vermiş hadisələr nəticəsində, habelə irqinə, dini etiqadına, vətəndaşlığına, yaxud siyasi əqidələrinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslandırılmış ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənar qalan və həmin ölkənin hökumətinin himayəsindən istifadə edə bilməyən, yaxud da ya şəxsi rahatlıq səbəbləri ilə əlaqədar olmayan ehtiyatlanmalar səbəbindən ora qayıda bilməyən, ya da qayıtmaq arzusunda olmayan, ya da müəyyən vətəndaşlığa malik olmayıb və əvvəl adətən yaşadığı ölkədən kənar qalaraq, ya şəxsi rahatlıq təsəvvürləri ilə əlaqədar səbəblərə görə, ya da həmin ehtiyatlanmalar səbəbindən ora qayıda bilməyən, yaxud da qayıtmaq arzusunda olmayan şəxslərə.

Qaçqınların İşi üzrə Beynəlxalq Təşkilat tərəfindən onun fəaliyyəti ərzində qaçqın hesab olunmaq hüququ ilə bağlı məsələlər üzrə çıxarılmış qərarlar qaçqın statusunun bu bəndin şərtlərinə cavab verən şəxslərə qaçqın statusunun verilməsinə mane olmur.

Ali Komissarın səlahiyyəti A bölməsində göstərilən aşağıdakı şəxslərə şamil edilmir:

- a) vətəndaşı olduğu ölkənin himayəsindən könüllü olaraq yenidən istifadə etmiş; yaxud
- b) öz vətəndaşlığından məhrum olduqdan sonra onu könüllü olaraq yenidən əldə etmiş; yaxud
- c) yeni vətəndaşlıq əldə etmiş və öz yeni vətəndaşı olduğu ölkənin himayəsindən istifadə edən; yaxud
- d) təqiblərdən ehtiyatlanma nəticəsində hüdudlarından kənar qaldıqları, yaxud tərk etdikləri ölkədə könüllü olaraq yenidən yerləşmiş; yaxud

- e) vətəndaşı olduğu ölkənin himayəsindən istifadədən imtinasını əsas götürməklə şəxsi rahatlıq təsəvvürləri ilə əlaqədar olmayan səbəblərə bir daha istinad edə bilmirlər, çünki qaçqın kimi tanınmalarına əsas kimi götürülən şəraitlər bir daha mövcud deyildir. Bu zaman sırf iqtisadi xarakterli səbəblər əsas kimi götürülmür; yaxud
- f) müəyyən vətəndaşlığı olmayan şəxslər olaraq, öz əvvəlki adətən yaşayış yeri hesab olunan ölkəyə qayıtmağı ilə bağlı həmişəki imtinasını əsas götürməklə hər hansı digər səbəblərə bir daha istinad edə bilmirlər, çünki onların qaçqın kimi tanınmalarına əsas kimi götürülən şəraitlər bir daha mövcud deyildir və onlar həmin ölkəyə qayıda bilirlər.

**B.** Vətəndaşı olduğu ölkədən kənarında olan, yaxud da onların müəyyən vətəndaşlıqları olmadığı təqdirdə irqi, dini etiqad əlamətlərinə, vətəndaşlıq mənsubiyyətinə, yaxud siyasi əqidələrinə görə təqiblərdən tam əsaslandırılmış ehtiyatlanmalara malik olmaları nəticəsində öz əvvəlki adı yaşayış yerindən kənarında olan, yaxud da göstərilən ehtiyatlanmalar səbəbindən öz vətəndaşlıq mənsubiyyəti ölkəsinin müdafiəsindən istifadə etmək arzusunda olmayan, yaxud müəyyən vətəndaşlıqları olmadığı təqdirdə öz əvvəlki adı yaşayış yeri ölkələrinə qayıtmaq arzusunda olmayan bütün digər şəxslərə.

7. Lakin Ali Komissarın yuxarıdakı 6-cı bənddə müəyyən olunmuş səlahiyyəti aşağıdakı şəxslərə şamil olunmur:

- a) əvvəlki bənddə vətəndaşı olduqları ölkələrdən hər biri ilə əlaqədar olaraq nəzərdən keçirilən şərtləri təmin edən şəxslər istisna olmaqla bir neçə ölkənin vətəndaşları olan şəxslərə; yaxud;
- b) yaşadıkları ölkənin səlahiyyətli orqanları tərəfindən onların həmin ölkənin vətəndaşlıq mənsubiyyəti ilə bağlı hüquq və vəzifələrinin təsdiqləndiyi şəxslərə; yaxud

- c) Birləşmiş Millətlər Təşkilatının digər orqanları və agentliklərindən himayə və ya yardım almaqda davam edən; və ya
- d) Ektradiksiyaya dair razılaşmaların müddəaları ilə cinayət törətməsini nəzərdə tutmaq üçün ciddi səbəblər olan və ya Beynəlxalq Hərbi Tribunalın London Xartiyasının VI maddəsində qeyd edilən və ya İnsan Hüquqları üzrə Universal Bəyannamənin 14 Maddəsinin 2-ci bəndinin müddəaları ilə cinayət törətmiş hesab edilənlərə aidiyyətdə.

8. Ali Kommissar onun ofisinin səlahiyyətlərinə aid olan qaçqınlara aşağıdakıları etməklə himayəni təmin edəcək:

- a) qaçqınların himayə edilməsi, onların ərizələrinə nəzərət etmək və onlara düzəlişləri təklif etmək üçün beynəlxalq konvensiyaların bağlanması və ratifikasiya edilməsini təşviq etmək;
- b) Hökumətlərlə xüsusi razılaşmaları təşviq etməklə qaçqınların vəziyyətini yaxşılaşdırmaq və himayə tələb edən saylarını azaltmaq üçün hesablanmış istənilən tədbirləri icra etmək;
- c) könüllü repatriasiya və yeni milli icmalarda assimilyasiyanı təşviq etmək üçün hökumətin səylərinə və fərdi səylərə köməklik göstərmək;
- d) hətta ən acınacaqlı kateqoriyaya aid olan qaçqınlar istisna olmamaqla Dövlətlərin ərazisinə daxil olmasını təşviq etmək;

- e) Qaçqınlara öz vəsaitlərini və xüsusilə də onların yenidən məskunlaşması üçün zəruri olan vəsaitlərini transfer etmək üçün icazəni almaqda söylər göstərmək;
- f) Hökumətlərdən onların ərazilərində qaçqınların sayı və şəraitləri barədə və onlara aid qanun və qaydalara dair informasiyanı əldə etmək;
- g) Hökumətlər və aidiyyəti hökumətlər arası təşkilatlarla sıx əlaqə saxlamaq;
- h) qaçqınlar məsələsi ilə məşğul olan özəl təşkilatlarla onun fikirləşdiyi kimi ən yaxşı tərzdə əlaqə qurmaq;
- i) qaçqınların rifahı ilə məşğul olan özəl təşkilatların söylərinin əlaqələndilməsinə imkan yaratmaq.

9. Ali Kommissar Baş Asambleyanın müəyyən etdiyi və onun sərəncamında olan resurlar daxilində repatriasiya və təkrar məskunlaşdırma daxil olmaqla əlavə fəaliyyətlətlə məşğul ola bilər.

10. Ali Kommissar qaçqınlar üçün yardım məqsədilə aldığı hər hansı bir dövlət və ya şəxsi maliyyə vəsaitlərini idarə edəcək və bu vəsaiti belə yardımı idarə etmək üçün özünün ən yaxşı ixtisaslaşmış hesab etdiyi özəl və ya münasib olduqda dövlət agentlikləri arasında bölüşdürəcək.

Ali Kommissar özünün münasib saymadığı və ya istifadə edilə bilinməyən hər hansı bir təklifini rədd edə bilər.

Ali Kommissar Baş Asambleyanın ilkin təsdiqi olmadan Hökumətlərə maliyyə vəsaiti üçün müraciət etməyəcək və ya ümumi müraciət etməyəcək.

Ali Kommissar özünün illik hesabatına bu sahədə öz fəaliyyətləri barədə bəyannaməni də daxil edəcək.

11. Ali Kommissar öz fikirlərini Baş Assemblyya, İqtisadi və Sosial Şura və onların törəmə orqanlarında təqdim etmək hüququna malik olacaq.

Ali Kommissar İqtisadi və Sosial Şura vasitəsilə hər il Baş Assemblyyaya hesabat verəcək; onun hesabatı Baş Assemblyanın gündəliyinin ayrıca maddəsi kimi hesab ediləcək.

12. Ali Kommissar müxtəlif ixtisaslaşmış agentlikləri əməkdaşlığa dəvət edə bilər.

## **FƏSİL İİİ**

### **Təşkilat və maliyyə**

13. Ali Kommissar Baş Katibin təqdimatı ilə Baş Assemblya tərəfindən seçiləcək. Ali Kommissarın təyin edilməsinin şərtləri Baş katib tərəfindən təklif ediləcək və Baş Assambleya tərəfindən təsdiqlənəcək. Ali Kommissar 3 il müddətinə, 1 yanvar 1951-ci il tarixdən təyin ediləcək.

14. Ali Kommissar eyni müddətə özündən başqa bir millətin nümayəndəsini Ali Kommissarın müavinini vəzifəsinə təyin edəcək.

15. (a) Təmin edilən büdcə limitləri daxilində Ali Kommissarın ofisinin personalı Ali Kommissar tərəfindən təyin ediləcək və onların öz funksiyalarının icrasında onun qarşısında məsuliyyət daşıyacaq.

(b) Belə personal özünü Ali Kommissarın Ofisinin məqsədlərinə həsr edən şəxslər arasından seçiləcək.

(c) Onların işə qəbul olunma şərtləri Baş Assemblyanın qəbul etdiyi personalın tənzimlənməsi və Baş Katibin təbliğ etdiyi qaydalara uyğun olacaq.

(d) Təzminat ödənilmədən də işə qəbul üçün icazə verən müddəa da nəzərdə tutulacaq.

16. Ali Kommissar qaçqınların məskunlaşdığı ölkələrin hökumətinə orada nümayəndə təyin edilməsi zərurəti məsələsində məsləhət verəcək.

Belə bir zərurəti qəbul edən istənilən bir ölkədə həmin ölkənin hökumətinin təsdiq etdiyi nümayəndə təyin edilə bilər. Yuxarıda deyilənlərdən asılı olaraq həmin nümayəndə birdən artıq ölkədə xidmət edə bilər.

17. Ali Kommissar və Baş Katib qarşılıqlı maraq məsələlərində əlaqə və məsləhətləşmə üçün münasib işlər görəcəklər.

18. Baş katib Ali Kommissara büdcə limitləri daxilində bütün zəruri imkanları təmin edəcək.

19. Ali Kommissarın Ofisi Cenevrə, İsveçrədə yerləşəcək.

20. Ali Kommissarın Ofisi BMT-in büdcəsi daxilində maliyyələşəcək. Baş Assemblya başqa cür qərar qəbul etməyə nə kimi Ali Kommissarın Ofisinin fəaliyyəti ilə bağlı inzibati xərclərdən başqa heç bir əlavə xərc BMT büdcəsindən xərclənməyəcək və Ali Kommissarın fəaliyyəti ilə bağlı bütün digər xərclər könüllü ödəmələr hesabına maliyyələşəcək.

21. Ali Kommissarın Ofisinin idarə edilməsi BMT-in Maliyyə Tənzimlənməsindən və Baş Katibin bu məsələ ilə bağlı təlimat verdiyi maliyyə qaydlarından asılı olacaq.

22. Ali Kommissarın maliyyə vəsaitləri ilə bağlı əməliyyatları BMT-in Auditorlar Şurası tərəfindən audit olunacaq, bu şərtlə ki, Şura maliyyə vəsaiti ayrılan agentliklərdən audit edilmiş hesabları da qəbul edə bilsin. Belə maliyyə vəsaitlərinin saxlanması və onların verilməsi üçün inzibati məsələlər BMT-in Maliyyə Tənzimlənmələrinə uyğun və bu məsələlərdə Baş Katibin təlimat verdiyi qaydalar üzrə Ali Kommissar və Baş Katib arasında razılaşdırılacaq.

---



BMT-in Qaçqınlar üzrə Agentliyi (UNHCR)

Nəşr edilib:

UNHCR Communications and Public Information Service  
(Kommunikasiya və İctimai İnformasiya Xidməti)

P.O. Box 2500

1211 Geneva 2

Switzerland

[www.unhcr.org](http://www.unhcr.org)

İnformasiya və sorğular üçün zəhmət olmazsa

Communications and Public Information Service  
(Kommunikasiya və İctimai İnformasiya Xidməti)

[hqpi00@unhcr.org](mailto:hqpi00@unhcr.org) ilə əlaqə saxlayın

(2) İqtisadi və Sosial Şuranın Qərarı 393 (XIII) B, 10 sentyabr 1951

(3) İqtisadi və Sosial Şuranın Qərarı 565 (XIX), 31 mart 1955, Baş Asambleyanın Qərarı 832 (IX), 21 oktyabr 1954 uyğun olaraq qəbul edilmişdir

(4) Baş Asambleyanın Qərarı 1166 (XII), 26 noyabr 1957 və İqtisadi və Sosial Şuranın Qərarı 672 (XXV), 30 aprel 1958.



Yığılmağa verilmişdir: 10.01.2018

Çapa imzalanmışdır: 25.01.2018

“Partners Group Azerbaijan” MMC tərəfindən ofset  
üsulu ilə çap olunmuşdur.

Tiraj: 2000

